

# Dul qadınlar

Dul qadının əlinin duzu olmaz,  
Saçının rəngi...  
Rəngsizlik boyayar ömrünü,  
Başqa rənglərdən çəkinər...  
Alayaniqqovrulan arzularını  
Xışmalayıb basdırar içindəcə  
Sinəsini yandıra-yandıra,  
Ona zülmət olar həm gündüz,  
həm gecə...  
Addımını səksəkəylə atar,  
Üst-başına çamur sıçraması.  
Bir donda köhnəldər ömrünü,  
Heç vaxt tapa bilməz  
ölümün açmasın.  
Daşdan boylanan kişiye həsr edər  
Ömrünü ,adətən, bu məmləktə dul qadınlar...  
Yalnız Yuxularında bəxtəvər olar-



ərinin gəlişiyilə.  
Təbbəsumü,gülüşüylə  
Görünməz gözlərə..  
Saçının birini ağ,birini qara hörüb  
Balalrına yedizdirər ömrünü  
tən bölüb.  
Çilik-çilik olar dul qadınlar ərləri ölüñ gündən,  
Bundan sonrakı ömürlərini  
Sadəcə qırıntılarını toplamaqla məşğuldurlar ....  
Heç vaxt bütöv olmazlar.

\*\*\*

Son ümidi də parçalanır qəhərdə,  
Yalquzaq ayrılıq səssiz öldürür,  
İllərdir ruhumda gizlənən kədər,  
Tanrı dilində  
bağışlamaq öyrədir.  
Ovuclarıma tökülən yağış  
Səssiz duaların duru yeridir.  
Minini  
yarıda öldürən ağrı  
Mənim tək birini sözlə dirildir.  
Sözsüz oxunur sətirlə üzdə,  
Hansı nəgməyə könül vermişən,  
Baxan kimi görünür.  
Hansı ocaqlara çıñqıolmusan,  
Hansı uzaqlara vüsal yerisən.  
Ömrünü duyğuda dindirən Adam,  
Izinlə yol gələn uşağı qoru,  
Unut,  
Unut ağrıları sevgi dilində,  
Ruhuna can atan uzağı qoru!

# Min ilin yağmuru

Bitirdim bu baharı,  
Bu yazı yaza-yaza.  
Açılmayan bir səhər  
Gəlib yetdim payıza.

Bir itkin xatirəylə  
Ömrümü bağışlaram.  
Gözlərim qapanan an  
Göylərdən yağış başlar.

Türküstən.- 2020.- 21-27 iyul.- S. 23.

Sara Selcan